

“SİYASİ VƏ İQTİSADİ COĞRAFIYA” YEKUN İMT (AZ)

- 1. “Sosial və iqtisadi coğrafiya” fənninin predmeti, məqsədi və vəzifələri.**
- 2. Dünyanın müasir siyasi xəritəsi və onun formalaşma mərhələləri.**
- 3. İnkişaf səviyyəsinə görə dövlətlərin qruplaşması və əsaslı fərqləri.**
- 4. Dünyanın müasir siyasi xəritəsində neçə dövlət, xüsusi statuslu ərazi, müstəmləkə mülkü mövcuddur?**
- 5. Təbii şərait, təbii resurslar haqqında anlayış, onların təsərrüfata təsiri.**
- 6. Mineral-xammal resursları. Dünyanın əsas kömür hövzələrinin iqtisadi-coğrafi səciyyəsi.**
- 7. Alternativ enerji mənbələri haqqında ümumi məlumat, onların istifadəsinin ekoloji təhlükəsizliyi.**
- 8. Dünya torpaq resursları haqqında məlumat, onun strukturu və istifadə imkanları.**
- 9. Dünya torpaqlarının deqradasiya uğraması və səhralaşma problemi.**
- 10. Yer kürəsinin su balansının qiymətləndirilməsi.**
- 11. Dünyanın iri çayları və onların əhəmiyyəti.**
- 12. Dünya okeanı haqqında məlumat və onun mineral ehtiyatları.**
- 13. Dünyanın meşə resursları haqqında məlumat və onun əhəmiyyəti.**
- 14. İqlim resurslarının əsas göstəriciləri haqqında məlumat.**
- 15. Tükənməyən iqlim resurslarının kənd təsərrüfatının inkişafında rolu və əhəmiyyəti.**
- 16. Rekreasiya resursları və onun istifadə olunma xüsusiyyətləri.**
- 17. Dünya təsərrüfatı haqqında ümumi məlumat.**
- 18. Dünyanın energetika kompleksi haqqında qısa məlumat. Kömür, neft, qaz sənayesinin mühüm rayonları.**
- 19. Metallurgiya sənayesinin inkişaf etdiyi regionların səciyyəsi.**
- 20. Maşınqayırma sənaye sahələrinin səciyyəsi və iri müəssisələr haqqında məlumat.**
- 21. Yüngül sənaye haqqında məlumat. Toxuculuq sahəsinin səciyyəsi.**

- 22.ASK –nın əsas sahələri. Kənd təsərrüfatının ekstensiv və intensiv üsulları.
- 23.Kənd təsərrüfatında mexanikləşmə, elektriklişmə və kimyalaşma. Taxılçılıq kənd təsərrüfatının əsas sahəsi kimi.
- 24.Texniki bitkilər haqqında məlumat. Pambığın yayılma areli.
- 25.Heyvandarlığın sahələri haqqında qısa məlumat. Dünyanın qaramal (iribuynuzlu və s) üzrə aparıcı regionları.
- 26.Dünya nəqliyyatı və onun əhəmiyyəti Yük dövriyyəsinin mahiyyəti.
- 27.Dəmiryolunun əhəmiyyəti.Dəmiryolu nəqliyyatının sıxlığına görə fərqlənən ölkələrin səciyyəsi.
- 28.Avtomobil yollarının şəbəkə sıxlığına görə fərqlənən regionlar. Hər min nəfərə düşən avtomobil sayına görə fərqlənən ölkələr.
- 29.Boru kəməri nəqliyyatı haqqında məlumat. Dünyanın mühüm boru kəmərlərinin səciyyəsi.
- 30.Avropanın siyasi- coğrafi səciyyəsi. Sahəsinə, əhalisinə görə fərqlənən dövlətlər.
- 31.AFR- nın aparıcı sənaye sahələri. Ölkənin bir neçə məşhur transmilli korporasiyaları haqqında
- 32.B/Britaniyanın sənaye sahələri və kənd təsərrüfatı haqqında qısa məlumat
- 33.Asiya regionunun əhalisi haqqında məlumat. Yaponiyada adambaşına düşən Ümumi Daxili Məhsulun səciyyəsi
- 34.Asiyanın iqtisadi – coğrafi –səciyyəsi
- 35.Çində kənd təsərrüfatının aparıcı sahələri.Taxıl bitkiləri istehsalının yerləşməsi.
- 36.Şimali Amerikanın iqtisadi-coğrafi səciyyəsi.Kanadanın təbii ehtiyatları
- 37.Kanadanın kənd təsərrüfatı və nəqliyyat sahələri haqqında məlumat
- 38.ABŞ-ın coğrafi mövqeyi,əhalisi ,əmək ehtiyatları
- 39.ABŞ-ın inkişaf etmiş nəqliyyat sahələrinin səciyyəsi
- 40.Cənubi Amerikanın iqtisadi-coğrafi səciyyəsi
- 41.Afrikanın iqtisadi-coğrafi səciyyəsi
- 42.Avstraliya və Okeaniyanın iqtisadi-coğrafi səciyyəsi
- 43.MDB dövlətləri haqqında məlumat.RF-nin təbii ehtiyatları
- 44.RF-nın yanacaq-energetika kompleksi
- 45.RF-nın inkişaf etmiş nəqliyyat sahələri
- 46.Ukraynanın sənayesi və kənd təsərrüfatının səciyyəsi
- 47.Türk dünyası haqqında məlumat
- 48.Azərbaycan Respublikasının iqtisadi-coğrafi səciyyəsi.Əhalisi,əmək ehtiyatları
- 49.Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı
- 50.Azərbaycanın kənd təsərrüfatının inkişaf etmiş sahələri haqqında məlumat